

**KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN MƏHSULLARININ SIĞORTASI
QAYDALARI**

BAKİ – 20112

1. ÜMUMİ ƏSASLAR

Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanuna, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsaslanaraq kənd təsərrüfatı bitkilərinin məhsulların siğortası sahəsində münasibətləri tənzimləyir, sığorta müqavilərinin bağlanması, sığorta haqlarının və ödənişlərinin verilməsini müəyyən edir.

2. SIĞORTANIN OBYEKTİ, SIĞORTA PREDMETİ VƏ SIĞORTA SİNİFİ

- 2.1. Sığorta obyekti - mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı istehsalçılarının (sığortalıların) onlara məxsus kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin məhsulları ilə bağlı əmlak mənafeləridir;
- 2.2. Sığortanın predmeti - sığortaya cəlb olunan kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin məhsulları;
- 2.3. Sığortanın sinifi - kənd təsərrüfatı bitkilərinin siğortası sinifidir.

3. SIĞORTA MƏBLƏĞİ VƏ TARİFLƏRİ

- 3.1. Kənd təsərrüfatı bitkilərinin məhsullarının sığorta dəyəri - sığorta müqavilələrinin bağlılığı ildən əvvəlki beş il ərzində əkin sahələrindən alınmış kənd təsərrüfatı bitkilərinin orta məhsuldarlığı əsasında istehsal olunmuş məhsulun proqnozlaşdırılan bazar qiymətlərindən asılı olaraq müəyyən edilməlidir. 5 illik məhsuldarlıq haqqında məlumat olmadıqda sığorta etdirənin axırıncı il əkdiyi sahədən aldığı faktiki məhsuldarlıqdan, o olmadıqda isə rayon üzrə keçən ilin faktiki orta məhsuldarlığından istifadə olunur;
- 3.2. Bu növ sığorta üzrə tariflər sığortaçı tərəfindən müəyyən edir.

4. SIĞORTA RİSKLƏRİ

Kənd təsərrüfatı və çoxillik əkmələrin məhsulları - yanğın, dolu, sel və şaxta vurması hadisələrindən sığortalanır.

Bu qaydalara görə yuxarıda göstərilən sığorta hadisələri nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsullarının zədələnməsi və məhv olması ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyən zərərlərə sığorta təminatı verilir.

5. SIĞORTA RİSKLƏRİNDEN İSTİSNALAR VƏ MƏHDUDİYYƏTLƏR

5.1. Bu qayadalara görə **aşağıda qeyd edilən bitki və məhsullar sığorta edilmir:**

- istixanalar və onlarda yetişdirilən məhsullar;
- gül-bəzək, tingüklər, şitilliklər və çoxillik otların məhsulları.

5.2. **Aşağıdakı hallarda sığorta təminatı verilmir :**

- a) quraqlıq hadisəsi nəticəsində itkilərə görə;
- b) partlayış nəticəsində əmələ gələn itkilərə görə;
- v) xalq hərəkatı, inqilab, tətil, üsyən və bunların qarşısını almaq və ya təsirlərini azaltmaq üçün səlahiyyətli orqanlar tərəfindən görülən tədbirlər nəticəsində yaranmış itkilər;
- q) terror aktları və hərbi əməliyyatlar nəticəsində dəymmiş itkilər; d)
- təii itkilər;
- ğ) xəstəliklər və ziyanvericilər nəticəsində əmələ gələn itkilər;
- e) radiasiya və radioaktiv birləşmələrin və bunların nəticəsində hərbi və inzibati tədbirlərin aparılmasından əmələ gələn itkilər;
- ə) müharibə, xarici düşmən hərəkatları, hər hansı döyüş, hərbi və inzibati tədbirlər nəticəsində dəymmiş itkilər;
- i) məhsulun vaxtında toplanmamasına görə itkilər;
- j) səlahiyyətli orqanlar tərəfindən kənd təsərrüfatı bitkisinin əkilmiş sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində əmələ gələn itkilər.

6. SIĞORTA MÜQAVİLƏLƏRİ

- 6.1. Tərəflərin razılığı ilə bağlanmış sığorta müqaviləsi üzrə sığorta hadisələri nəticəsində dəyən zərərin ödənilməsində sığorta məbləğinin 10%-ı miqdardında «azadolma» (zərər məbləğinin sığorta təminatına daxil olmayan hissəsi) müəyyən edilir.
- 6.2. Sığorta müqaviləsi sığortalının iki nüsxədən ibarət təklifnaməsi (1 sayılı əlavə) əsasında bağlanır. Təklifnamənin bir nüsxəsi sığorta haqları və onun ödənilmə müddəti göstərilməklə sığortalıya göndərilir. Təklifnamənin bir nüsxəsini aldıqdan sonra sığortalı 10 gün müddətində sığorta haqqının ödənilməsini təmin etməlidir. Təklifnamənin ikinci nüsxəsi sığortaçıda qalır.
- 6.3 Kənd təsərrüfatı bitkiləri və çoxillik əkmələrin məhsulunun sığortası üzrə müqavilə hər bir bitkinin bütün əkin sahəsi üçün bağlanır.
- 6.4 Bitkilərin və çoxillik əkmələrin məhsulunun sığortası üzrə müqavilələr əkin sahələrində cüçərtilər (yaşıllaşma) alındıqdan, bağlarda isə tumurcuqların oyanmasından və meyvə ağaclarında çıçəklənmənin başa çatmasından sonra əkin sahəsində baxılmaqla və müəyyən edilmiş təqvim müddətləri nəzərə alınmaqla bağlanır.
- 6.5 Aşağıdakı hallarda müqavilə bağlanıla bilməz :

- kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin təqvim müddəti keçidikdə ;
- əkin sahələrində cüçərtilərin normal çıxışı olmadıqda ;
- meyvə və bağlarda normal tumurcuqlar və çiçəklənmə olmadıqda ;

6.6 Kənd təsərrüfatı bitkiləri və çoxillik əkmələrin məhsulunun dəyəri 70% miqdardında siğorta olunur.

6.7. Əkin sahəsi və məhsulun yığımı barədə müvafiq İcra Hakimiyyəti orqanlarının (statistika, ərazi nümayəndəliyi və ya kənd təsərrüfatı orqanlarına) 01 yanvar vəziyyətinə məlumat verməyən kənd təsərrüfatı bitkiləri məhsulunun istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin əkin sahələri siğorta edilmir.

6.8. Siğorta müqaviləsi üzrə siğorta təminatının müddəti siğorta haqqı ödənilədiyi gün saat 24⁰⁰ başlayır və həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24⁰⁰ başa çatır.

Siğortaçı tərəfindən 5 gün müddətində siğortalıya siğorta şəhadətnaməsi (2 sayılı əlavə) verilir.

İkinci müddət üzrə siğorta haqları müəyyən edilmiş vaxtda daxil olmadıqda müqavilə 3 aydan (büdcə vəsaiti hesabına ödənilənlər istisna olmaqla) sonra qüvvədən düşür.

Siğortalıya müqavilə üzrə ikinci müddətin sonuna 10 gün qalmış həmin müddət üçün siğorta haqlarının ödənilməsi barədə xəbərdarlıq edilir.

6.9. Müqavilə üzrə siğorta ödənişi tam siğorta məbləğində ödənilidikdə müqavilə bitmiş hesab edilir və bu barədə siğorta etdirənə xəbər verilir. Həmin müqavilə üzrə siğorta ödənişi tam məbləğdə ödənilməzsə, onda şərtləşdirilmiş siğorta məbləği ilə verilmiş siğorta ödənişi arasındaki fərq miqdardında müqavilədə göstərilən müddətin axırına kimi qüvvədə qalır.

6.10. Müəyyən edilmiş siğorta haqqı 50 %-dən az daxil olduqda müqavilələr baş tutmamış sayılır və müqavilələr üzrə daxil olmuş siğorta haqları 10 gün müddətində siğortalıya qaytarır.

6.11. Kənd təsərrüfatı məhsullarının siğortası üçün bağlanmış müqavilə üzrə siğortalıya verilmiş siğorta şəhadətnaməsi itirildikdə ona itirilmiş şəhadətnamənin dublikati verilir.

6.12. Əmlakını (məhsulunu) üç və daha artıq illər ərzində ardıcıl olaraq tam dəyərində siğortalılmış, lakin siğorta ödənişi almamış siğortalılara siğorta haqqından 3 il müddətinə - 10%, 4 il müddətinə-20%, 5 il müddətə isə - 30% məbləğində güzəşt verilir.

6.13. Bağlanılmış siğorta müqaviləleri üzrə siğorta haqları nəğdi və nəğdiyyəsiz qaydada ödənilir.

6.14. Müqavilə üzrə siğorta haqları bir dəfəyə, yaxud 2 müddətə ödənilir. Siğortah təklifnamənin bir nüsxəsini aldıqdan sonra siğorta haqqının 50%-ni 10 gün müddətinə, qalan siğorta haqqını isə 3 ay (büdcə vəsaiti hesabına ödənilənlər istisna olmaqla) ərzində ödəməlidir.

7. SIĞORTAÇININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ

- 7.1. Kənd təsərrüfatı bitkilərinin çıkış alınmasına baxış keçirmək;
- 7.2. Siğorta hadisəsi nəticəsində dəyən zərər məbləğini qanunvericiliyə uyğun olaraq müəyyən etmək;
- 7.3. Əgər siğorta olunmuş əmlaka (məhsula) ziyan üçüncü şəxsin təqsiri üzündən dəymışdırıse, onda siğorta ödənişi vermiş siğortaçı (təqsirkara qarşı) subroqasiya hüququndan istifadə etməklə zərər məbləğini tələb edə bilər.

- 7.4. Sığortalını qaydaların şərtləri ilə tanış etmək;
- 7.5. Sığorta haqqı daxil olduqdan sonra sığortalıya sığorta şəhadətnaməsi verir;
- 7.6. Dəymış zərəri müəyyən edir və sığorta ödənişinin verilməsini təmin edir.
- 7.7. Sığortaçı sığorta təklifnaməsinin bir nüsxəsini vaxtında sığortalıya çatdırır;
- 7.8. Sığorta haqqından güzəştü müəyyən edir;
- 7.9. Kənd təsərrüfatı bitkisinin məhsulunun məhv olması barədə məlumat aldıqdan sonra sığorta ödənişinin verilməsini təmin edir ;
- 7.10. Sığorta etdirənə sığorta ödənişinin verilməməsinin səbəbi barədə məlumat verir
- 7.11. Müqavilə üzrə sığorta haqlarının 2-ci ödəmə müddətinin başa çatmasına 10 gün qalmış sığortalını xəbərdar edir.
- 7.12. Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.

8. SIĞORTALININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ

- 8.1. Sığorta qaydaları ilə tanış olmaq;
- 8.2. Sığorta hadisəsi baş verdikdə sığorta ödənişini tələb etmək;
- 8.3. Hesablanmış sığorta haqqını müəyyən olunmuş müddətlərdə ödəmək;
- 8.4. Sığorta hadisəsi barədə təxirəsaldan sığortaçıya məlumat vermək;
- 8.5. Sığorta ödənişi ilə əlaqədar tələb olunan sənədləri təqdim etmək;
- 8.6. Zərərin qarşısının alınması üçün zəruri tədbirlər görmək, əmlakın qorunub saxlanması, yanğından mühafizəsinə və aqrotexniki qaydalara riayət etmək;
- 8.7. Zədələnmiş əmlakların qalıqlarının sığortaçıya təqdim etmək; 8.8.
Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.

9. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ

Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

- 9.1. Müqavilənin qüvvədə olduğu müddət bitdiğdə;
- 9.2. Sığorta etdirən sığorta haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə;
- 9.3. Hüquqi şəxs ləğv edildikdə;
- 9.4. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
- 9.5. Sığorta obyektinin mövcudluğu bitdiğdə;
- 9.6. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığortaçı ləğv edildikdə;
- 9.7. Müqavilə üzrə sığorta ödənişi tam verildikdə.
- 9.8. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

10. SIĞORTA MÜQAVİLƏSİNİN ETİBARSIZ SAYILMASI

- 10.1. Sığorta müqaviləsi aşağıdakı hallarda etibarsız sayılır:
 - 10.1.1. Sığorta predmeti müsadirə edildikdə;
 - 10.1.2. Müqavilə bağlandığı anda sığorta obyekti mövcud olmadıqda;
 - 10.1.3. Sığorta müqaviləsi ilə əmlak onun həqiqi dəyərindən artıq məbləğdə sığortalandıqda ;
 - 10.1.4. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

11. İKİLİ (ÇOXQAT) SIĞORTA

- 11.1. Sığorta məbləği sığorta müqaviləsi bağlandığı andakı - sığorta dəyərindən çox olduğu halda (ikili və ya çoxqat halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində etibarsızdır.
- 11.2. Sığortalı tərəfindən qanunsuz gəlir tələb etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə 11.3. bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.

12. QISMƏN SIĞORTA

Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir

13. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ

- 13.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
 - 13.1.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
 - 13.1.2. Aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv edildikdə;
 - 13.1.2.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
 - 13.1.2.2. Qanunverilikdə və ya müqavilədə başqa şərtlər müəyyən edilməmişdirse, sığortalının hüquq və vəzifələri sığorta predmeti olan miras əmlakin yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəsinə həm

onun özünün, həm də siğortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;

- 13.1.2.3. Sığortalı olan hüquqi şəxs siğorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir.
- 13.1.3. Sığorta müqaviləsi üzrə sığortalı olmayan siğorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə siğortaçı etiraz etdikdə;
- 13.1.4. Sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən siğortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən siğortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
- 13.1.5. Sığorta hadisəsinin baş verəsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
- 13.1.6. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
- 13.1.7. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
- 13.1.8. Sığorta marağı artıq mövcud olmadıqda.

14. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏ İLƏ BAĞLI XƏBƏRDAR ETMƏ

- 14.1. Bu qaydaların 13-cü maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
- 14.2. Sığorta qanunvericiliyində və ya sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya siğortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi 5 ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərilməlidir.

15. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ

- 15.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla siğortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlırsa, siğortaçı sığorta haqlarını bütünlükə sığortalıya qaytarır.

- 15.2. Sığorta müqaviləsinə siğortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, siğorta haqlarını bütünlüklə siğortalıya qaytarır; əgər bu tələb siğortalının siğorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, siğortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün siğorta haqlarını qaytarır.
- 15.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək siğortaçı tərəfindən siğortalıya ödənilmiş siğorta haqqından az miqdarda siğorta ödənişi verilmişdirse, həmin siğorta haqqı məbləği ilə siğorta ödənişi məbləği arasındaki fərq miqdardında siğorta haqqının siğortalıya qaytarılması müvafiq olaraq bu qaydaların 15.11 və 15.2. maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

16. SIĞORTA ÖDƏNİŞİ VƏ ONUN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

- 16.1. Kənd təsərrüfatı məhsulları siğorta hadisələri nəticəsində tam məhv olduqda zərər məbləği müqavilədə qəbul edilmiş siğorta məbləğini təşkil edir.
- 16.2. Sığortalı kənd təsərrüfatı bitkisinin əkin sahəsini faktiki səpildiyindən çox göstərdiyi halda zərərin miqdarı siğorta müqaviləsində göstərilən əkin sahəsinə görə müəyyən edilir və ödənilir.
- 16.3. Sığorta ödənişi, məhsulun 1 sentnerinin təklifnamədə göstərilən qiyməti əsasında hesablanır.
- 16.4. Kənd təsərrüfatı məhsulları siğorta hadisəsi nəticəsində tam məhv olduqda və ya bir hissəsi məhv olduqda 1 hektarın əkin sahəsi məhsulunun dəyəri nəzərə alınmaqla məhsulun siğortalanma faizi miqdarında ödənilir.
- 16.5. Təbii fəlakətlər nəticəsində əkin sahəsi zədələnərək məhsuldarlıq aşağı düşdüyü halda siğorta ödənişi məhsul toplandıqdan sonra orta məhsuldarlıq müqavilədə nəzərdə tutulmuş məhsuldarlıqdan çıxılmaqla, itirilmiş məhsulun dəyərinin siğortalanma faizi miqdarında ödənilir.
- 16.6. Təbii fəlakətlər nəticəsində əkin sahəsinin zədələnməsi və ya məhv olması barədə müəyyən olunmuş müddətdə məlumat aldıqdan sonra siğorta filialı bu barədə dərhal Şirkətə məlumat verməlidir. Şirkətin nümayəndəsinin iştirakı və ya müvafiq göstərişi təmin edildikdən sonra sənədlər rəsmiləşdirilir.
- 16.7. Sığorta etdirən risk baş verdiyi zaman öz öhdəliklərini yerinə yetirməzsə və bu zərərin miqdarının artmasına səbəb olarsa, siğortaçının verəcəyi ödənişdən artan bu nisbət çıxılır.
- 16.8. Sığorta ödənişi, siğorta olunmuş əmlakin məhv olması (zədələnməsi) səbəbləri və şəraiti haqqında səlahiyyətli orqanlardan bütün lazımı sənədləri aldıqdan, siğorta ödənişinə dair müvafiq forma akt tərtib edildikdən sonra 30 gün müddətində verilir.
- 16.9. Sığortalanmış kənd təsərrüfatı əmlakına (məhsuluna) zərər vurulmasına səbəb olmuş hadisənin baş verməsini təsdiq edən səlahiyyətli orqanın (qurumun) arayışı və s. təsdiqedici sənədlər siğortaçı tərəfindən tələb edilir.

16.10. Sığota ödənişi sıgorta etdirənin bankdakı hesablaşma hesabına köçürmə yolu ilə və ya nəğdi qaydada ödənilir.

17. SIĞORTA ÖDƏNİŞİNDƏN İMTİNANIN ƏSASLARI

Sığorta ödənişi aşağıdakı hallarda verilmir:

- 17.1. Sığorta hadisəsi müqavilə üzrə sıgorta haqqı ödənildikdən əvvəl baş verdikdə;
- 17.2. Sığorta hadisəsi sıgortalının məqsədli və ya onun ailə üzvlərinin qərəzli hərəkətləri nəticəsində baş verdikdə;
- 17.3. Sığorta hadisəsi sıgortalının hüquq-mühafizə, məhkəmə orqanlarının qərarı ilə sübut olunmuş cinayət əməlləri və hərəkətləri nəticəsində baş verdikdə;
- 17.4. Sığorta hadisəsi hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər nəticəsində baş verdikdə;
- 17.5. Sığortaçı tərəfindən sıgorta hadisəsinin baş verməsi səbəblərini araşdırılmasına sıgortalı və ya faydalanan şəxs tərəfindən maneçilik törədildikdə;
- 17.6. Sığortaçı sıgorta hadisəsi nəticəsində dəymış zərəri müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum edildikdə;
- 17.7. Baş vermiş hadisə qanunvericiliyə və ya sıgorta müqaviləsinə görə sıgorta hadisəsi hesab edilmədikdə;
- 17.8. Sığortalı toplanmış məhsulun miqdarını düzgün göstərmədikdə;
- 17.9. Kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin məhsullarının becərilməsində aqrotexniki qaydalara riayət olunmadıqda;
- 17.10. Yanğından mühafizə qaydalarına əməl edilmədikdə;
- 17.11. Əkin sahələrinin müvafiq qanunvericilik akta və ya təlimatlara uyğun qorunub saxlanması təmin edilmədikdə;
- 17.12. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

18. TƏRƏFLƏRİNİN MƏSULİYYƏTİ

Əgər sıgortalı, sıgorta hadisəsinin baş verməsində təqsirkar şəxsdən, habelə, məhkəmə və ya hüquq-mühafizə orqanlarının qərarına görə zərər vuran və ya bunun üçün məsuliyyət daşıyan şəxsdən dəymış zərər məbləğini tam almışdırsa, sıgortaçı sıgorta ödənişini vermək vəzifəsindən azad edilir.

19. MÜBAHİSƏLƏRİN HƏLLİ

Bu sıgorta qaydalarının icrasından irəli gələn bütün mübahisəli məsələlər və fikir ayrılıqları tərəflər arasında qarşılıqlı anlaşma və razılışma yolu ilə həll edilir.

Tərəflər qaydaların icrasından irəli gələn mübahisəli məsələlər barəsində razılığa gələ bilmədikdə, həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə yolu ilə həll edilir.

"Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti

Kənd təsərrüfatı bitkilərinin məhsullarının məxsus

Sığorta haqqlarının hesablanması üzrə tarif dərəcələrinin əsaslandırılması

Tarif dərəcələri "Qeyri-həyat siğortası sahəsi üzrə siğorta tariflərinin hesablanması haqqında Metodika"dan istifadə edilməklə hesablanılır. Hesablama zamanı aşağıdakı statistik məlumatlardan istifadə edilir:

- 1) Siğorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,05;
- 2) Bir siğorta müqaviləsi üzrə orta siğorta məbləği(So) - 1260 manat; 3)
Bir siğorta hadisəsi üzrə orta siğorta ödənişi($Sö$) - 600 manat;
- 4) Bağlanılacaq siğorta müqavilələrinin sayı(n) - 200.

Tn , $Tə$ və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risq üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat siğorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:

$$Tə = 100qSö/So = 0,01 \cdot 100 \cdot 600 / 1260 = 2,4 \text{ manat.}$$

Risq üstəliyini hesablamaq üçün təminat ehtimalı 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal $a=2$ olur. Risq üstəliyi aşağıdakı düsturla hesablanır:

$$Tr = 1,2 Tə \cdot a \cdot ((1 - q) / (nq)) = 2,4 \cdot 1,2 \cdot 2 \cdot ((1 - 0,05) / (200 \cdot 0,05)) = 1,8 \text{ manat.}$$

$$Tn = Tə + Tr = 2,4 + 1,8 = 4,2 \text{ manat.}$$

Tarif dərəcəsinin strukturu: netto-dərəcə-70%, yüksənmə- 30%. 0 cümlədən işlərin aparılması xərcləri - 27%, qarşısalmma tədbirləri fonduna ayırma-2%, tarif mənfəəti-1%. Brutto-dərəcəni Tb ib işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən

$$Tb = Tn / (1-f) = 4,27(1-0,3) = 6 \text{ manat}$$

Beləliklə, tarif dərəcəsi 6 % təşkil edir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi 04 iyun 2004- cü il tarixli 08-03/125-3166 sayılı məktubuna əsasən siğorta haqqının 50%-i dövlət bütçəsi hesabına ödənilən bitkilər üçün tarif dərəcəsi 5% həcmində müəyyənləşdirilmişdir.